

**ORTA ƏSR ŞƏRQ ƏLYAZMALARININ TƏSNİFATI
VƏ BAKI ƏLYAZMALARININ KATALOQLAŞDIRILMASI**

Nemətzada Səbinə Ələsgər qızı
ilahiyyat elmləri üzrə fəlsəfə doktoru
AMEA, M.Füzuli adına Əlyazmalar İnstitutu,
böyük elmi işçi

Açar sözlər: əlyazmalar, orta əsrlər, kataloq, ilahiyyat, linqvistika, ədəbiyyat, tarix, fəlsəfə.

Əlyazma əsərləri orta əsr Şərqi tarixşünaslığı və mənbəşünaslığı elmində başlıca tədqiqat obyekti və əldə olan ən dəyərli maddi-mənəvi ırıldır. Orta əsr yazılı ədəbiyyatı təbii ki, başda İslam ədəbiyyatı olmaqla müsəlman alimlərinin səyi nəticəsində mükəmməl bir yazılı ədəbiyyat saviyyəsinə yüksəlmışdır. Əlyazma kataloqlarını nəzərdən keçirəndə görürük ki, İslam mədəniyyəti tarixində bir sıra müasir elm sahələrini çıxmış şərti ilə cəmiyyətin ehtiyac duyduğu hər bir elm sahəsində əsərlər yazılmışdır. Elm sahələrinə görə və ya mövzuya görə orta əsr Şərqi əlyazmalarını qısaca olaraq belə təsnifləndirmək mümkündür:

İlahiyyat: təfsir, qiraət, təcvid, üsuli-təfsir, hədis, icazət, şəmail, əqaid (kəlam), fiqh, üsul-i-fiqh, fəraiz, ədəb-i-şəriyə, təsəvvüf, din fəlsəfəsi, din sosiologiyası, din psixologiyası, əxlaq və s.

Linqvistika: (dil elmləri) - sərf, nəhv, lügət və s.

Ədəbiyyat: dastanlar, folklor, poeziya, şeir, şeir tənqid, əruz, qafiyə, ədəb, bəlağət, zərb məsəllər, atalar sözləri və s.

Tarix: siyasi-hərbi tarix, mədəniyyət tarixi, siyer, elm tarixi, dinişlər tarixi və s.

Fəlsəfə: İlahiyyat, məntiq, cədəl, siyasət, əxlaq və s.

Daha sonra, riyaziyyat: fizika, kimya, tibb (cərrahiyə, baytarlıq və s.), zoologiya, botanika, sehr, yuxu yozumları, ensiklopedik əsərlər, fihristlər və s.

Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda bu elm sahələrinin demək olar ki, hər birinə dair əsərlərin əlyazma nüsxələrinə rast gəlmək mümkündür. Buna institutda hazırlanın və nəşr olunan əlyazma kataloqları canlı sübutdur.

Əlyazmaların kataloqlaşdırılması böyük təcrübə yolu keçmiş bir prosesdir. İslam alimləri tərəfindən tətbiq olunan fihristləmə metodu ilə yanaşı müasir dövrdə əlyazmaların kataloqlaşdırılması geniş vüsət almışdır (ənənəvi və elektron versiyali kataloqlar). Kataloqlaşdırma işi Qərbdə başladığına və müsəlman alimlərinin bu sahədəki çalışmalarını onlardan sonra mənim-sədiklərinə baxmayaraq (yəni müasir kataloqlaşdırma metodları - S.N.), XIX

əsrin II yarısından başlayaraq müsəlman ölkələrində saysız-hesabsız əlyazmalar kataloqları işıq üzü görmüşdür.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da bugünə qədər xeyli sayıda əlyazmalar kataloqu hazırlanmış və çap olunmuşdur: İlk əlyazmalar kataloqu iki cilddə I cild 1963-cü ildə, II cild 1967-ci ildə nəşr olunmuşdur. Bu kataloqlarda ərəbdilli və farsdilli əlyazmalar yer alır. Daha sonra 1984-cü ildə bir cilddə ərəbdilli əlyazmalar kataloqu işıq üzü görmüşdür. İnstitutun "Türkdilli əlyazmaların tədqiqi şöbəsin" də türk əlyazmaları kataloquun iki cildi tərtib olunmuşdur. 2007-ci ildə nəşr olunmuş I cilddə "Folklor abidələr və müəllifsiz əlyazmalar", 2009-cu ildə nəşr olunmuş II cilddə isə "Poeziya" bölməsi yer alır. Farsdilli əlyazmalar şöbəsində üç cilddə "Fars əlyazmaları kataloqu" nəşr olunmuşdur. I cild 1994-cü ildə, II cild 2000-ci ildə, III cild 2007-ci ildə nəşr olunmuşdur.

Əlyazmalar İnstitutunun "Ərəbdilli əlyazmalar şöbəsin" də ərəb əlyazma kataloqlarının üç cildi hazırlanmış və nəşr olunmuşdur. Eyni zamanda 2009-cu ildə Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloquun I cildi işıq üzü görmüşdür.

Institutda həmçinin vəqf olunmuş əlyazmalar kataloqu, əlyazma kolleksiyaları kataloqu tərtib edilmiş və nəşr olunmuşdur.

İnformasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə AMEA M.Füzuli adına əlyazmalar institutunda mühafizə edilən Şərqi əlyazma kitablarının ümumi siyahısının, Bakı əlyazma kataloqlarının elektron versiyaları da hazırlanmışdır ki, bu da elmin müxtəlif sahələrində yeni tədqiqat obyektlərinin ortaya çıxmasına mütləq təkan verəcəkdir.

Əlyazma kitablarının təsnifi, elmi-palioqrafik təsviri və onların kataloqlaşdırılması mütəxəssisdən əsaslı elmi-biliyiə, bacarığı, səriştəyə malik olmayı tələb etməyən bir işdir. Bu işin tarixşünaslıq, mənbəşünaslıq elmində əhəmiyyəti təkzibedilməzdir.

ƏDƏBİYYAT

1. Kamandar Şərifli. Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu. I cild. Bakı: Nurlan, 2009.
2. Türkдilli əlyazmaların kataloqu. Folklor abidələr və müəllifsiz əlyazmalar. I cild, Bakı: Elm, 2007.
3. Tahirə Nurəliyeva. Vəqf olunmuş əlyazmalar kataloqu. I cild. Bakı: Nurlan, 2009.
4. Tahirə Nurəliyeva. Əlyazma kolleksiyaları kataloqu. Bakı: Nurlan, 2006.
5. Katalog arapskıx rukopiscey. Tom I. Bakı: Əlm, 1984.
6. Katalog arapskıx rukopiscey. Tom II. Bakı: Əlm, 2000.
7. Katalog arapskıx rukopiscey. Tom III. Bakı: Nurlan, 2007.
8. Katalog percidiskskix rukopiscey Tom I. Bakı: Ornek, 1994.
9. Katalog percidiskskix rukopiscey. Tom II. Bakı: Əlm, 2000.

10. Каталог персидских рукописей. Том III. Баку: Нурлан, 2007.
11. Каталог тюркских рукописей. Том I. Баку: Нурлан, 2009.

**Classification of medieval Oriental manuscripts
and cataloguing Baku manuscripts**

Sabina Nematzada

RESUME

This article refers to the medieval Oriental manuscripts and their classifications. Mention the importance of creating a catalogue of manuscripts. Refer to catalogues of manuscripts that are stored and investigated at the Institute of manuscripts named after M.Fizuli of Azerbaijan National Academy of Sciences.

Key words: manuscripts, Middle Ages, catalogue, theology, linguistics, literature, history, philosophy.

**Классификация средневековых восточных
рукописей и каталогизация бакинских рукописей**

Сабина Нематзаде
Доктор философии по богословии

РЕЗЮМЕ

В этой статье говорится о средневековых восточных рукописях, об их классификациях. Упоминается важность создание каталог рукописей. Говорится о каталогах рукописей, которые хранятся и исследуются в Институте Рукописей имени М.Физули Национальной Академии Наук Азербайджана.

Ключевые слова: рукописи, средневековья, каталог, теология, лингвистика, литература, история, философия.